

# “TÜRK DÜNYASI BU GÜN. AZSAYLI TÜRK SOYLARI”

2007-ci il fevralın 13-də Xəzər Universitəsində fəaliyyət göstərən “Elm və sənət məclisi”nin 6-cı toplantısı oldu. “Türk dünyası bu gün. Azsaylı türk soyları” mövzusunun müzakirəsinə həsr olunmuş məclisdə bu dəfə də müxtəlif elm və təhsil müəssisələrindən dəvət olunmuş mütəxəssislər, müəllimlər və tələbələr iştirak edirdilər. Məclisi giriş sözü ilə universitetin rektoru, professor Hamlet İsaxanlı açdı.

## LAZSAYLI XALQLARIN TƏDQİQATI QEYRİ-ADI DƏRƏCƏDƏ VACİBDİR

Professor HAMLET İSAXANLI:  
Professor HAMLET İSAXANLI:

- Hörmətli müəllimlər, tələbələr və qonaqlar!

“Elm və sənət” məclisinin 6-ci toplantısına xoş gelmişiniz. Bugünkü mövzumuz “Türk dünyası bu gün. Azsaylı türk soyları”dır. Mövzuya keçməzdən əvvəl mən bir sual qoyub, ona müəyyən cavab verməyə çalışacam.

Bir dəfə jurnallardan birinə müsahibə verərkən Eynsteindən soruşular ki, nisbilik nəzəriyyəsi kim? qeyri-adi nəzəriyyəni necə oldu ki, başqası yox, məhz siz kəşf etdiniz? Əlbəttə, bu, çox mənalı sualdır. Çünkü Eynsteinin bu nəzəriyyəni kəşf etdiyi dövrdə dünyada fizika elmində ondan daha savadlı və daha dərin hesab olunan təcrübəli alımlar çox idi. Zamanın görkəmli fizikləri arasında Eynsteindən yaşıllar, onun yaşıdları və ca-

vanlar vardı. Amma bu nəzəriyyəni Eynsteyn kəşf etdi. Belə böyük kəşflər həmişə bir adamın bəxtinə düşür.

Həmin suala Eynsteyn yarızrafat, yariciddi belə cavab verib. “Nisbilik nəzəriyyəsi qeyri-adi nəzəriyyədir. Qeyri-adi nəzəriyyələr qeyri-adi və çox sadə suallardan başlayır. Mən digər yaşıdlarım kimi böyümədim, yəni yaşım artsa da, özüm uşaq qaldım. Ona görə də öz-özümə həmişə uşaq sualları verirdim. Belə suallardan birinə cavab axtararkən yeni yanaşma, yəni baxış meydana çıxdı və mən bu nəzəriyyəni qura bildim”.

Doğrudan da, təbiətşünaslıqda məsələnin qoyuluşu və həlli çox zaman sadə görünən, amma dərin suallardan başlayır. Ümumiyyətlə, sual qoyub ona cavab axtarmaq fərdin və cəmiyyətin axtarış və yaradıcılığının əsasında dayanır. “Türk dünyası bu gün. Azsaylı türk soyları” mövzusunda söhbət gedəndə sual yaranır ki, bu azsaylı türk xalqları niyə dönyanın hər ye-



rinə səpələnib? Onlar niyə azsaylı olublar?

Dünyanın bugünkü mənzərəsinə baxsaq, eyni dildə və ya çox yaxın dillərdə danışan xalqların dünyaya çox səpələndiyini görərik. Bu xalqlar bir-birindən çox uzaq məsafələrdə, çox fərqli coğrafi mühit və ərazilərdə yaşayırlar. Əlbəttə, bunun başlıca səbəbi xalqların köçüdürlər. Bu köçlər könüllü də olub, məcburi də; iqtisadi, hərbi və siyasi səbəblər rol oynayıb. Məsələn, bize çox yaxın olan tarixə - XV əsrə, yəni 500 il əvvələ baxsaq görərik ki, o dövrlə müqayisədə dönyanın bugünkü etnik-siyasi mənzərəsi qeyri-adi dərəcədə fərqlidir. Səbəb isə odur ki, XV əsrə "avropalı", "ağ adam" "ağ ırq" və "xristian" sözləri təxminən eyni şey de-



mək idi. Cüzi istisnalarla bunların hamısı Avropada toplaşmışdı. Avropa özü isə avropalıların gözündə böyük dönyanın kiçik bir əyaləti kimi görünürdü (təbii ki, bu belə idi).

Amma qısa müddətdə, hardasa 100 il ərzində mənzərə kəskin dəyişdi və ispanlar dönyanın bir hissəsini tutdular. Onların arxasında və onlara paralel birinci növbədə portuqallar (portuqaliyalılar, portekizcə danişirdilər) da Cənubi Amerikada və Asiya, Afrikada axtarışa, qərarlaşmağa başladılar. İndi Cənubi Amerika əsasən ispan və portekizdillidir; məsələn, bilirsiniz ki, Braziliya portekizdillidir (O ki dil bir-birinə çox yaxın və qohumdur.). Sonra ingilislər məsələyə qarışdırılar. Onlar Asiya qıtəsinə getdilər, Hindistanı, Avstraliyanı, eyni zamanda, Şimali Amerikani tutdular. Sonra isə fransızlar Şimali Amerikada bir qədər, Afrikada daha çox uğur qazandılar, onlar Asiyada çox feallıq göstərə bilmədilər. Yəni 16-ci əsrən etibarən Avropadan başlayan bu köçlər dönyanın mənzərəsini tam dəyişdi. Əslində həmin dövrdə - 15-16-ci əsrlərdə avropalılardan həm siyasi-hərbi, həm də elmi cəhətdən daha güclü olan dövlətlər var idi. Məsələn, Çin. İndi də elmi düşüncəni məşğül edən suallardan biri budur ki, bu işləri nə üçün Çin görmədi? Çin həmin dövrdə, doğrudan da, özünün elmi-mədəni inkişaf səviyyəsinə görə çox qabaqda idi.

Sonra isə bənzər sual yaranır ki, bəs Osmanlılar nə üçün bu işi görə bilmədilər? Çünkü Çin qədər olmasa da, Osmanlılarda da hərbi qüdrət, iqtisadi inkişaf var idi və bir qədər əvvəl dünya elminin mərkəzi olan İslam sivilizasiyasının davamçısı hesab olunurdu. Amma bu işi avropalılar gördü, yəni dönyanı onlar tutdular.

Burada bir şey demək lazımdır ki, qədimdə qurulan imperiyaların əksəriyyəti quru, torpaq imperiyası olub. Çünkü onların həyatında və fəhlərində dəniz rol oynamayıb,

onlar torpaq imperiyası olublar, tutduqları əraziləri piyada, arabalarla və at üstündə fəth ediblər. Bu, Ellin və İran imperiyasında da, romalılarda da belə olub, türklərin qədim əcdadları olan hunlarda da. Hətta Çin və Osmanlıda da belə olub. Baxmayaraq ki, Osmanlı Aralıq dənizi ətrafında idi, gəmiçiliyi inkişaf etdirirdi. Sultan Süleyman Qanuni zamanında türk do-nanması "dənizlər sultani" Xeyredin Barbarossanın başçılığı ilə Aralıq dənizində xeyli uğur qazanmışdı. Çinlilər də gəmiçiliyi xeyli inkişaf etdirmişdi, onların Yaxın Şərqə gəmi səfərləri etdikləri məlumudur, amma onlar dəniz imperiyası olmadılar. Yəni onların əsas məqsədi torpaq idi - öz torpaqları və yaxın ərazilər. Amma ingilislər, fransızlar və ispanlar dəniz imperiyası oldular. Bu imperiyaların quru, torpaq imperiyasından fərqi o idi ki, dəniz imperiyaları gəmi ilə dönyanın o biri başına rahat gedə biliirdilər. Onlar uzaq ölkələri, dənizlərin o tərəfindəki torpaqları fəth etmək həvəsinə düşmüşdülər, uzaq ölkələrdən qızıl gətirmək istəyirdilər. Təbii ki, bu, quru yolla mümkün deyildi. Ona görə Amerika avropalılarının oldu, Asiyanın böyük hissəsini avropalılar dəniz yolu ilə gedib zəbt etdilər, Avstraliyanı da onlar tutdular. Bu gün ingilis dilinin dönyanın hər nöqtəsində yayılmasına başlıca səbəblərdən biri, yəqin ki, birinci o zamankı fətlər və köylərdir.

Beləliklə, nə üçün Çin deyil, Osmanlı deyil, avropalılar dənizlərə dönyanı tutdular? Bu kimi suallara cavab çox çətindir. Amma öz-özüma düşünərkən, bu suallar barədə fikirləşəndə ağlıma bir şey gəlir. Çin və Osmanlının, buraya Rusiyani da daxil etmək olar, çox tərəfi dəniz və okean olsa da, onlar dəniz imperiyası ola bilmədilər. Ola bilsin ki, səbəb onların dənizə az ehtiyac duymaları idi, çünkü məkanları, yəni öz torpaqları kifayət qədər böyük idi. Çinin Tibet və Səkit okean arasında uzanan enli və



böyük məkanı var idi, Osmanlının da torpağı böyük idi, Rusyanın isə ərazisinin ucu-bucağı yox kimiydi. Bu imperiyaların okeanla, sularla uzaqlara gedib nələrisə kəşf etməyə çox can atmaması səbəblərdən biri, bəlkə ən mühümü, öz torpaqlarının böyük olması ola bilər.

Amma türklər ən qədim zamanlardan başlayaraq son vaxtlara - bir neçə əsr bundan əvvələ qədər dönyanın bu başından o başına at belində səyahət etdilər, döyüşə-döyüşə keçdilər, bəzən də dinc yolla köcdülər. Bu hadisə, tarixçilərin dediyinə görə, ilk dəfə bizim eranın II əsrinin ortalarında -150-ci illərdə başladı. Həmin Hunlar Orta Asiyadan Mancuriyaya qədər uzanan torpaqlarda, Çinin şimalında dövlət qurmuşdular. Miladdan öncə 2-ci əsrə əfsanəvi (və gerçək) Hun hökmədəri Mao-tun (Mete) və onun oğlunun zamanında Hun dövləti zamanın ən güclü imperiyası idi.. Onlar səyahət etməyə, köç etməyə başladılar, yavaş-yavaş Ural, Volqa və Don çaylarına, Karpatə doğru və düz Fransaya qədər getdilər. Mancuriya ilə Fransa arasında köç edən, döyüşən hunlar, eləcə də onların davamçısı hesab olunan Türk Xaqanlığı nə Sakit okeana, nə də Atlantik okeanına çıxmışdır. Bilirsınız ki, məşhur Attila, onun Hun imperiyası son nöq-

tədə Orleanda - Paris yaxınlığında döyüdü və qayıdır Romanı sıxışdırmağa başladı. Bunlar qədim türklər idilər. Hərgənd ki, Hun dövlətinin təbəələri və döyüşçüləri tek türkdillilər deyil, həmçinin fin-uqordilli xalqlar və qotların bir hissəsi də Hun dövlətinə daxil idi (mükündür ki, digər xalqlar da, məsələn, proto-slavyanlar). Şərq və Qərb hunları, onların qohumluğu və s. məsələlərlə toxunmağa burada vaxtımız yoxdur.

Sonra Türk Xaqanlığı və Götürkler, Uygurlar, Sabirlər (Suvar) və Bolqarlar, Xəzərlər, Peçeneqlər (Beçənəklər), Qıpçaqlar (Onlara Rusiyada Polovtsı deyirdilər) gəldilər. Cənubdan isə Qaraxanlılar, Qəznəvilər, Səlcuqlar, Xarezmilər, Türkmenlər - bizim əcdadlarımız - Qaraqoyunlular, Ağqoyunlular, qismən Səfəvilər, Çingiz xanın monqol-tatar-türk imperiyası (indiki Rusyanın Avropa hissəsində monqollar qıpçaqlara qarışib get-gedə türkdillə oldular), Teymurləng imperiyası, Hindistanda Böyük Monqollar adlı Türklerin qurduğu imperiya və nəhayət, Osmanlılar. Bu türklər, yəni hər imperiya get-gedə daha çox qərbə gedirdi. Təbii ki, sonra imperiyalar dağıldı, xalqlar isə səpələndilər, hər yerde izləri qaldı. Hər yerə səpələnmiş bu xalqların çox hissəsini biz yaxşı tanımirıq, çünkü onlar azsaylıdırlar. Amma müəyyən mənada onlar da bizim əcdadlarımızdır. Onlar Rusiyada, Çində, Əfqanistanda, Balkanlarda, İraqda... azlıqda yaşayırlar.

Sadə bir məntiq var: azsaylı xalqlarla az, çoxsaylı xalqlarla isə çox tədqiqatçı məşğul olur. Amma azsaylı xalqların öyrənilməsi, tədqiq edilməsi qeyri-adi dərəcədə vacibdir. Çünkü biz uzaq tariximizə səfər eləyirik. Çünkü dil, mədəniyyət və dini inanclar baxımından bugünə gəlib çatmayan çox şeyləri orada görə bilirik. Məsələn, şamanizmi başa düşmək çox çətindir. Amma biz Buryat-Monqol tərəflərə

gedib oradakı insanlarla söhbət eləsək bunu daha yaxşı başa düşərik. Bu sahədə tədqiqat aparan bir alimimiz var: tarix elmləri doktoru (və filologiya elmləri namizədi) Güllü xanım Yoloğlu. Güllü xanım tədqiqatlarını təkcə kitabxanalarda araşdırmaqla aparmaqla məhdudlaşdırılmayıb, ömrünün xeyli hissəsini yollarda (Yoloğlu, Yolqızı kimi) keçirərək azsaylı türk xalqları ilə birbaşa təmasda olub, onların yaşıdlıları əraziləri gəzib, insanlarla ünsiyyətdə olub, yerində tədqiqat aparıb.

Məruzə üçün sözü Güllü xanıma verirəm.



## TÜRK SOYLARININ İZİ İLƏ

**GÜLLÜ YOLOĞLU,**  
*Tarix elmləri doktoru:*

- Günümüzdə Türk Dünyasının geniş coğrafyası, dini, sosial və ictimai-siyasi durumu, adət-ənənə və mərasimləri ilə bağlı araşdırmaclar aparmaq məqsədile Quzey İraqa, Makedoniyyaya, Ruminiyyaya, Quzey Kibris Türk Cumhuriyyətinə, Türkiyəyə, Xakasiyaya, Dağlıq Altaya, Tivaya, Qazaxistana, Özbəkistana, Karakalpakistana, İran'a, Moldovaya (Qaqaz yerinə), Ukraynaya, Başkortostana və di-

gər yerlərə 1982-ci ildən başlayaraq bugünə qədər davam edən səfərlərim, şəxsi müşahidələrim, araşdırmaşlarım, gördükələrim türk xalqlarının bugünü və mənəvi birliliyi ilə bağlı bəzi mülahizələr söyleməyə əsas verir.

Bu gün etnik mənsubiyyətin dən, dinindən asılı olmayıaraq bütün ölkələr güclü bildikləri, özlərini yanında güvenli saydıqları dövlətlərlə yaxınlaşmağın vacibliyini dərk edirlər. Əlbəttə ki, bununla yanaşı etnik kökə qayıdış prosesi də nəzərdən qaçırlırmır. Məsələn, Rusiyada gedən "velikoros" siyaseti, "slavyan üçlüyü" ideyası dediklərimizə sübutdur. Doğrudur, Ukrayna hələ bu "böyük" siyasetə qol qoymur və bu üzdən də Rusiya hələlik güclü ABŞ-in qarşısında təklənmiş, zəif görünməmək və bölgələrdə nüfuzunu, nəzarət imkanlarını itirməmək üçün Ermənistən, Qazaxistən, Tacikistan, Qırğızistən, Çin kimi qeyri-slavyan dövlətləri də yanında görmək istəyir. O ki qaldı türk dövlətlərinə bəzilərinin Rusiya və Çinlə birlikdə fəaliyyət göstərmək istəmələrinə, bu, təbii hal kimi qəbul olunmalıdır. Çünkü Türkiyə və Azərbaycan kimi böyük türk dövlətləri coğrafi ərazilərinin verdiyi imkanlara və dönyanın iqtisadi siyasetində tutduqları mövqelərə uyğun olaraq Avropa Birliyinə üzv olmaq istəyirlər... Qazaxistən, Qırğızistən, Özbəkistən kimi türk dövlətləri Avropa Birliyi arzusundan ərazicə də çox uzaqdırlar. O halda onların da dövlət başçıları başqa qurum və dövlətlərlə birləşərək gələcəkdə ölkələrinin iqtisadi və siyasi güvenliyini təmin etmək məcburiyyətində qalırlar.

O ki qaldı Türkmenistana, bu türk respublikası hələ 27 oktyabr 1991-ci ildə, yəni müstəqillik qazandıqdan sonra tamamilə başqa yol tutdu, MDB-yə daxil olmadı, 12 dekabr 1995-ci ildə 185 dövlətin səs birliyilə BMT-nin Baş Assambleyası tərəfindən rəsmi olaraq "ə-

bədi neytral dövlət" statusu aldı. Onu da qeyd edək ki, İsveçrə və Avstriya özlərini neytral dövlət elan etsələr də, BMT-nin Baş Assambleyası bu dövlətlərin heç birinin neytrallığını rəsmi qaydada tanımamışdır.

Türk xalqlarına yalnız dini prizmadan yanaşma tədqiqatçıları bu məhdud çərçivədən kənara çıxmışa qoymur, dünyada digər dinlərə qulluq edən bir çox türk mənşəli xalqların varlığı nəzərə alınır. Gündümüzdə tıvalar lamaizmə, karay türkləri karaizmə (musəviliyə), xakaslar, qaqauzlar, çuvaşlar və b. rəsmi din kimi xristianlığın pravoslav qoluna, Macarıstan türkləri katolikliyə, Azərbaycan türkləri, özbəklər, türkmənlər və b. isə İslama beyət edirlər. Bütün bunlara baxmayaraq türklər öz əski adət-ənənələrini, dirlərini, dillərini, qamış fəlsəfəsini daha yaxşı qoruyub saxlaya bilmisler. Bəzən rəsmi sənədlərdə öz milliyətini dəyişdirənlər də olur. Lakin bununla onlar nə xarici görkəmlərini, nə də mənsub olduqları xalqın digər səciyyəvi xüsusiyyətlərini özlərindən uzaqlaşdırı bilmirlər. Dine gəldikdə isə uşaq xristian ailəsində doğulub sonradan istədiyi, inandığı dini qəbul edə bilər və ya əksinə. Yəni hər hansı bir xalqa mənsubluq anadangəlmə, hər hansı bir dincə mənsubluq isə sonradan yaranmadır. İlk türklərin yarandığı vaxt məlum deyil, ancaq onların xristianlığı, İslami, buddizmi, musəviliyi qəbul etdikləri barədə tarixdə kifayət qədər yazılı mənbələr var.

### LATIN QRAFIKALI ƏLİFBAYA KEÇİD MƏSƏLƏSİ

Hələ Mirzə Fətəli Axundovun irəli sürdüyü latin qrafikali əlifbaya keçid məsələsi artıq XX əsrin ikinci onilliyində bir sıra türk boyları arasında özünə yer almışdır. Sibir Türk boyları - yakutlar (saxalar),

Minusin (Min suğ) tatarları (xakalar) və Dağlıq Altay türkləri 1917-ci ilin mart ayında keçirdikləri vilayət qurultayında dərsliklərin çap olunması üçün latin qrafikası əsasında yaradılmış beynəlxalq fonetik transkripsiyaya keçmək qərarına gəlirlər. Bu qurultaydan sonra saxa alimi S.Novgorodov latin qrafikali saxa əlifbası üzərində çalışır.



Həmin ilin sentyabr ayında o, V.Ionovun düzəltdiyi əlifba kitabını bu əlifbaya çevirir və Yakutsk şəhərində yeni latin qrafikali əlifba ilə "Saxalı suruk-biçik" əlifba kitabını nəşr etdirir. Təkcə 1917-1930-cu illər arasında S.Novgorodovun transkripsiyası əsasında 200-dən çox kitab çap olunmuşdur. Onların 30-a qədəri dərslik və dərs vəsaiti idi...

1920-ci ilin noyabrında isə Kazanda müsəlman xalqların jurnalistlərinin konfransı keçirildi. Bur-

da tatarların latin şriftini qəbul etməliri qərara alındı. Pərakəndə şəkildə latin qrafikali əlifbaya keçmə, nəhayət, kütləvi xarakter aldı. XX əsrin 20-ci illərinin əvvəllərindən türk xalqları bir-birinin ardınca bu əlifbaya keçirlər. Bu prosesə 1926-ci ildə Bakıda keçirilən məlum qurultay daha da tekan verdi. Beləliklə, tatarlar 1927-ci ildən 1939-cu ilədək, Kırım tatarları 1923-dən 1938-dək, qazaxlar 1929-dan 1940-dək, azərbaycanlılar 1929-dan 1939-dək, xakaslar 1929-dan 1938-dək, saxalar 1917-dən 1939-dək, tıvalar 1930-dan 1941-dək və s. latin qrafikali əlifba ilə yazıl oxumaq imkanı əldə etdilər.

1922-ci ildə Azərbaycan SSR MİK-in sədri yeni latin qrafikali əlifbanın qəbul olunması haqqında məlumat verdi. Lenin bunu "Şərqdə böyük inqilab" adlandırsa da, belə bir inqilabin onun planlarının həyatə keçirilməsi yolunda bir əngəl olduğunu da aydın görürdü. Sonralar latin qrafikali əlifbanın kırilla əvəz olunmasının Lenindən heç bir əlaqəsi olmadığını söyləyənlər də tapıldı. Lakin başqırd alimi, siyasetçisi Əhməd Zəki Vəlidovun (sonralar Əhməd Zəki Vəlidi Toğan) Leninə yazdığı məktublar göstərir ki, bu proses birbaşa "rəhbər" in başladığı siyasetlə əlaqədardır, onun davamı və acı nəticəsidir. Bu gün vahid latin qrafikali əlifba qəbul etmək əvəzinə hər türk boyu yenə də ayrıca əlifba yaradır. Bunun da nəticəsində sovet dövründə kirilla yazılanların oxunulmasına yaranan çətinliklər yenə də davam edir. Fikrimcə, dilçi alimlərimiz toplaşaraq birgə məsləhət, müzakirə keçirməli, ortaç məxrəcə gəlməli idilər. Ortaç müzakirələr digər sahələrə, o cümlədən ortaç tarixi, yazılı abidələrimizə, dilimizə də aid olmalıdır. Belə olmadığı üçün 2000-ci ildə Türkmenistanda, Qazaxistanda "Kitabi Dədə Qorqud" dastanlarının 1500, Azərbaycanda 1300 illiyi qeyd edildi...

## ORTAQ TÜRK DİLİ İDEYASI

Uzun illerdən bəri ortaq türk dilini yaradılması bir problem kimi tədqiqatçıları narahat edir. Bu məsələ xakas alımı N.Katanov hələ XIX əsrin sonlarından maraqlandırırdı. Dostu Arseniy Yarilova yazdığı məktubunda o deyirdi: "...mən bütün türk ləhcələri lügəti tərtib etməyə başlamışam. İndiyə qədər sözlərin sayı 60 000-ə çatdırılıb. Hələ 15 illik iş var. XX yüzillikdə çapına başlayacağam". Həmin lügətin əlyazması hazırda Tatarstanın Dövlət Arxivində saxlanılır...

Ortaq türk dili ilə bağlı 1997-ci il iyun ayının 10-da Başkortostanın paytaxtı Ufa (Öfö) şəhərində bizim də iştirakçısı olduğum Türkoloqların Beynəlxalq Kongresində tanınmış tədqiqatçı Ə.Tenişev öz çıxışında ortaq türk dili məsələlərinə toxunaraq demişdir: "Ortaq türk dil üçün sünə dil yaratmaq əvəzinə türk xalqlarından birinin dilini ünsiyyət vəsiti kimi seçmək daha doğru olardı. Bunun üçün həmin türk xalqının dünyada tanınması, iqtisadi inkişafı, əhalisinin sayı, diliñin bir sıra xarici ölkələrdə öyrədilməsi, həmin ölkənin dünya miqyasında nüfuzu və s. nəzərə alınmalıdır". Ə.Tenişev ad çəkməsə də, söhbətin Türkiye türkcəsindən getdiyi hamiya aydın idi...

## ORTAQLIQ PROSESİNİ LƏNGİDƏN SUBYEKTİV VƏ OBYEKTİV SƏBƏBLƏR

Lakin prosesi ləngidən bir sıra subyektiv səbəblərlə yanaşı obyektiv səbəblər də var. Bunlardan biri də Rusiya sərhədləri içərisində öz tarixi torpaqlarında yaşayan türk boyalarının durumudur. Tatarstan, latin qrafikali əlifbaya keçmək istərkən Moskva bu istəyin digər türk xalqlarına da yayılacağından,

ölkədə sayca az qala rusların özlərindən artıq olan tatarların nəzarətdən çıxacaqlarından ehtiyat edərək Dumada Rusiyada yaşayan xalqlar üçün vahid kiril əlifbası məsələsini qoydu. Beləliklə, bu ölkədə yaşayan az və çoxsaylı türk boyalarının (çuvaşların, tatarların, xakasların, saxaların, Altay türklərinin, tivaların, şorların, dolqanların, başqırdıların və b.) əli-qolu bağlandı. Hər hansı bir türk boyunun bu məsələyə qarşı çıxmاسının isə müsbət nəticə verəcəyinə inam azdır. Çeçenistanın nümunəsi müəyyən qədər bu xalqlarda Moskvaya qarşı çıxməq həvəsini öldürmüdüdür.

O ki qaldı Tataristana... Tatarstan həmişə olduğu kimi bu gün də Rusiya içərisində bir barıt çəlləyinə bənzəyir. Bütün ölkə içərisinə yayılmış tatarların sayı və təsir gücü də vahimə yaradır. Məhz buna görədir ki, "parçala, hökm et" principi bu gün mərkəz üçün daha da aktualdır.

Məlumdur ki, Sibir ərazisində, xüsusilə də Qərbi Sibir də çoxlu sayıda tatarlar yaşayırlar. Onlar evlərində tatar dilinin bir neçə ləhcəsində danışır, məktəbdə isə Kazan

tatarcası adlandırdıqları dildə təhsil alırlar. Artıq 1990-cı illərin sonlarından özlərini "sibirtarlar" adlandıran həmin tatarlar Kazana qarşı çıxır, dillərindəki fərqlərin bir dilin ayrı ayrı ləhcələri olduğu fikrini qəbul etməyərək onu ayrıca bir dil kimi qələmə verir və Kazanda Kazan tatarcasında çapdan çıxan dərsliklərdən imtina edərək öz ləhcələrində dərsliklərin çap olunması və heç olmasa, mədəni müxtəriyyət uğrunda çıxışlar edirlər. Bu prosesin başında da çox təəssüf ki, Valeyev, Tomilov və b. kimi ziyalılar dururlar.

Tatarların daxildən parçalanması bəs deyilmiş kimi, başqırdlarla tatarların qarşı-qarşıya qoyulması və yaradılmış sünə "bəhanə və səbəblərin" şisirdilməsi və qızışdırılmasını da müşahidə edirik. Bu məsələ xüsusiylə Başkortostanda yaşayan tatar və başqırdlar arasında daha ciddi şəkil alır.

## TÜRK XALQLARININ QARDASLIQ İDEYASI

Əski Sovetlər Birliyi dağıldıqdan sonra vaxtilə Çar Rusyasının, sonralar isə onun sələfi olan SSRİ-





nin (əslində isə Rusyanın) tərkibində olan zəngin yeraltı və yerüstü sərvətlərə malik torpaqlar əldən çıxdı. Bununla həm də siyasi strateji əhəmiyyətə malik bölgələrə nəzarət imkanı aradan qalxdı. Özünü müstəqil respublika etmiş ölkələr müstəqil daxili və xarici siyaset yeri, Rusiya üçün arzuolunmaz ölkələrin siyasi və iqtisadi mövqeyinin həmin bölgələrdə möhkəmlənməsinə şərait yaradırlar. Bu bölgələrdə mövqeyi zəifləyən şimal qonşumuz fürsəti əldən vermək istəməyərək istənilən xırda anlaşılması böyük problemə çevirməyə hazır vəziyyətdədir.

Belə anlaşılmazlıqlardan biri ara-sıra Qazaxistanla Özbəkistan arasında yaranır. Özbəklər Qazaxistanın cənub rayonlarında, xüsusişlə də Şimkent (Çimkənd) və Türkistanda alış-verişə üstünlük verir, bununla da ölkədən milli və xarici valyutanın Qazaxistana axmasına səbəb olurlar. Bu səbəbdən de ara-sıra Özbəkistan tərəf Kaplanbek və Çenyayevka keçid məntəqələrində müəyyən məhdudiyyətlər qoymaq məcburiyyətində qalır. Rusiya kütłəvi informasiya vasitələri bunu böyük problem kimi qələmə verir, Hətta Rusiya tərəf özünün sülhməramlı qüvvələrinin bu iki qardaş respublikanın sərhədinə yerləşdirmə kimi yersiz təklifdən də çəkinmir.

Bu bölgədəki daha bir mübahisə qaynağı Qazaxistanın ruhani mərkəzi sayılan, Xoca Əhməd Yəsəvinin türbəsi yerləşən Türkistan şəhəridir. Burada özbəklərin də sayı az deyil. Tarixi hadisələri, xüsusişlə də Əmir Teymur dövrünü əldə əsas tutanlar Türkistanın Özbəkistana verilmesi tələbi ilə çıxış edirlər. Bu cür yersiz və mənasız tələblərlə çıxış edənlər pusquda dayananların, bölgədə qarşıqliq törədərək öz hərbi qüvvəsini orada yerləşdirmək istəyənlərin dəyişmənə su tökürlər...


Günümüzdə iqtisadi maraqların siyasetdə üstünlük təşkil etməsi

mənəvi əlaqələri müəyyən qədər arxa plana keçirmişdir. Bir çox halarda eyni etnosun nümayəndələri müxtəlif qütb'lərdə yerləşən siyasi və iqtisadi birliklərə qoşulurlar. İqtisadi maraqlar bəzi konfliktlərə gətirib çıxarırlar. Lakin mənəvi dünyamızın sağlam tutulması türk xalqlarının qardaşlıq ideyasının bugünün ağır sinaqlarından da çıxacağına ümid etməyə əsas verir.

Dünya tarixində çox xalqların taleyinə sürgünlük hökmü yazılmışdır. Onların əksəriyyəti ya Rusiya Imperiyasına qonşu, ya da ki, işgal edib "özünüküləşdirdiyi" ərazilərdəki türklərdir. Rusiya imperiyası tək müharibə yolu ilə deyil, digər siyasetlə də xalqları, torpaqları işgal etmişdir. Bu, alman zabitləri ilə əlaqədə günahlandırılan və 1944-cü ilin may ayının 18-də Orta Asiyaya, Urala və Volqa çayının yuxarı bölgələrinə sürgün edilən 200 minə yaxın Kırım türkү, 1943-cü ilin sonu 1944-cü ilin əvvəllərində "sosialist qanunlarını pozduqlarına görə" Orta Asiya və Qazaxistana sürgün olunan qaraçaylar və malkarlılar, 1944-cü il noyabrın 14-də yena də Orta Asiya və Qazaxistana sürgün olunan 115 mindən çox Axıskı türkündür.

Balkanlarda hunların, bulqarlarların, avarlarların, peçeneqlərin və kumanların torunları yaşayır. Onların sayı Osmanlı dönməmində daha da artı. Bunlara Bolqaristan türkləri, pomaklar, boşnaklar, Kosova, Makedoniya türkləri, torbeşlər, Sancaq türkləri, Ruminiyadakı türk-tatar toplumu daxildir. Macaristanda da kumanlar yaşayırlar.

Ən böyük təzyiqə bu gün Rusiya içərisində yaşayan türklər məruz qalmışdır. Çar Rusiyasının azsaylı xalqların dilinin, folklorunun, coğrafiyasının öyrənilməsi də elmi məraqdansa, daha çox məhz siyasi, iqtisadi maraqla bağlı idi. "Elmi məqsədlər" üçün yaradılan ekspedisiyaların tərkibində keşiş, yerölçən və silahlı dəstələr göndərilir, yerli əhalinin xristianlaşdırılması, kil-



sələrin tikilməsi, dini məktəblərin yaradılması sürətləndirilir, yerlilər öz yurd-yuvalarından sixışdırılır, onların torpaqdan istifadə edə bilmədiklərini bəhanə edərək, ən yaxşı torpaqlar rus kəndlilərinə verilirdi.

Ruslar Sibirin dərinliklərinə doğru nə qədər irəliləyirdilərsə, yerli əhali də bir o qədər geriye çəkilirdi. Nəticədə bu gün Xakasiyanın əhalisinin cəmi 9 faizini xakaslar, 80 faizini ruslar, qalan hissəsi isə digər xalqların nümayəndələri təşkil edir.

### BÜTÜN QADINLARA MARIYA, KİŞİLƏRƏ İSƏ VLADIİMİR ADI VERİLİR

Əvveller dini şamanizm olan xakasları 1876-ci il iyul ayının 15-də Asxis çayının kənarına gətirir, başlarını su ilə islatdıqdan sonra bütün qadın və qızlara Mariya, kişi-lərə isə Vladimir adı verirlər.


Bu tarixi hadisəni 1937-ci il qurbanlarından olan xakas yazılıcısı V.Kobyakov (1906-1937) özünün "Vatiz" (1935) satirik hekayəsində təsvir edir və yazır ki, Çanday hələ balaca olanda, qonşu kəndə pris-tav və kazakların müşayiəti ilə ke-

Şiş gəldi və onun sakinlərini vatiz etdi. Yerli kamla keşşər arasındakı mübarizə zamanı keşşər çaxır qazanına düşdü.

Hekayənin ikinci hissəsi "Xarol yox, Vladimir" adlanır. Burada Çanday xatırlayır ki, atlı kazaklar camaati yüz-yüz bölərək çaya qovurlar. Bayram paltarlarını geyinmiş xakaslar əvvəl-əvvəl heç nə anlamayaraq çox qorxular ki, bir-dən onları çayda boğarlar. Çaya çatanda, keşşər tərcüməçinin vasi-

ni vermişdi. Poranın böyük və kiçik qardaşlarının da adları Nikolay olduğundan məktəb dəftərləri dəyişik düşməsin deyə, o, sonralar dəftərlərinin üstündə yazardı: "Nikolay Katanov 2".

Aılədə doğulan üç oğlan uşağının üçünə də keşşər tərəfindən Nikolay adının verilməsi və ailələrin belə hallara boyun əymələri xristianlığın zor gücünə, məcburən yeridilməsinə daha bir sübutdur. Lakin bütün bunlara baxmayaraq,



təsilə camaata başlarını islatmağı emr edir. Sonra da hərəyə bir xaç verib bununla da mərasimin başa çatdığını deyir. Çandayın atası Xarol evə dönəndə, deyir: "İndi mənim adım Xarol yox, Vladimirdir. Sən də Çanday deyil, Vladimirsən, Vladimir Vladimir oğlu".

Göründüyü kimi, Çar Rusiyasının xristianlığı yeritdiyi bütün ərazilərdə olduğu kimi, burada da uşaqlar (ilk vaxtlarda böyükler də) xaç suyuna salınır, onlara xristian adları verilirdi. Məsələn, müqəddəs Nikolay gündündə vatiz olunan, yəni xaç suyuna salınan bütün uşaqlar kimi, keşşər gələcəkdə tanınmış alim olan Poraya da "Nikolay" adı-

bu gün Sibir türkləri şamanızmı bir din kimi dirçəldirlər. Tuvanın (Tıvanın) paytaxtı Kızıl şəhərindəki "Düngür" şaman cəmiyyətində tıva xamnarı fəaliyyət göstərirler. Bu barədə daha ətraflı danışmaq üçün slaydlara müraciət edək.

\*\*\*

Sonra Güllü Yoloğlu nümayiş etdirdiyi slaydlarla bağlı maraqlı məlumatlar verdi və dedi:

- Bununla da mən qalan vaxtı müzakirə və suallara ayırmak üçün çıxışımı başa çatdırıram. Diq-qətinizə görə təşəkkür edirəm.

## QƏDİM ŞAMANLIQDAN BU GÜNƏ

Professor HAMLET İSAXANLI:

- Çox sağ olun, Güllü xanım. Doğrudan da, türkdilli xalqlar çoxdur və onların bir hissəsi - azsaylıdır, ayrı-ayrılıqla çox yerə səpələniliblər, Avrasiyada yayılıblar.

Mən bir sual vermək istərdim. Məsələn, Hunlarda, Attilanın dəstəsində şamanlar çox böyük yer tutub. Hətta elmdə uzun müddət mübahisələr gedib ki, onların dili nə olub? Şərqdə, Çinin qonşuluğunda Hun dövləti dağlında arxa-sınca türklər, uyğurlar çıxdı. Çin salnamələrində yazılır ki, türklərin dili Hun dilidir, türklər hunların bir qoludur. Amma Avropaya gələn Hunlar çox dəyişdi. Onlar yolda fin-uqor tayfaları ilə birləşdilər, sonra Ural və Volqa (İtil), Don, Durnay çaylarını keçib, qotlarla, qədim slavyanlarla birləşdilər. Yazılı abidələr az qaldığından çox mübahisələr doğdu ki, onların dili nədir? Amma hər halda isbat olundu ki, bunların xeyli hissəsinin dili türk dilidir. Onu da isbat eləyən cəhətlərdən biri yenə də Hun imperiyası dağlında onun yerində türkdilli çox dövlətlərin əmələ gəlməsi olub, digər cəhət isə adlar olub - şəxs adları və qəbilə, tayfa adları. Məsələn, Attilanın özünün adının mənşəyi bu günə qədər də müxtəlif ziddiyətli fikirlər doğub. Amma Attilanın uşaqlarının adı Dəniz, İl-lak və İnak, atasının adı Muncuq, əmisinin adı Oybardsı. Yəni kifayət qədər xalis türk adları olub.

Attilanın sarayında da şamanlar olub. Onların adında "kam" sonluğu var. Məsələn adlardan biri "Eş-kam"dır. Şamanların əsas vəzifələrindən biri gələcəyi görmək, proqnoz vermək olubdur. Yəni Attila onları saxlayırmış ki, desinlər hansı ölkəyə gedib uğur qazanmaq olar, onlar gələcəyi görsün, yuxuları yozsunlar və s. Şamanlar daha

çox bu məsələlərə xidmət edirdilər. Müasir şamanlıarda da bu varmı, yoxsa bu cəhətlər artıq aradan çıxıbmı?

### GÜLLÜ YOLOĞLU:

- 1998-ci ildə Tuva Respublikasında olanda Tuva türkləri mənə dedilər ki, burada prezidentin hakimiyyətə gəlməsində şamanların böyük rolu olduğunu görə prezident onlara böyük hörmət-izzət göstərərək "Düngür" şaman cəmiyyətinə prezident aparatının arxa tərəfində yer vermişdir. Yəni bilirki, Tuva ərazisində lamaizm hakim dairələrə yaxın olmuşdur. Əvvəlcə rəsmi dairələrdə qəbul olunmuş, sonralar XVII əsrə xalqın tarixində formal da olsa qəbul olunmuşdur. Rəsmi dinin lamaiz olmasına baxmayaraq, orada hörmətli qonaqlar kimi bizi məhz şamanların cəmiyyətinə apardılar. Bu da dövlət başçısının lamaizmə laqeyd olduğunu, şamanları daha üstün tutduğunu göstərirdi. Yəni müasir siyasetdə şamanlar öz rollerini yerinə yetirirlər.

Burada bir haşıya də çıxməq istəyirəm. Xakasiya Dil Tarixi və Ədəbiyyat İnstitutunun direktoru Valentina Tuqurjekova ilə Abakan şəhərində görüşəndə bildirdi ki, cəmi iki aydır məni bu vəzifəyə təyin ediblər, amma çox qorxuram. Səbəbin soruşanda dedi ki, məndən əvvəl bu vəzifəyə təyin olunan üç nəfərin hər biri il tamam olmayış vəfat edib, ona görə mən də qorxuram. Orasını da qeyd elədi ki, onlardan əvvəlki direktor çox yaşılı imiş, özü çıxməq istəməsə də onu məcburən işdən çıxarıblar. İşdən çıxarıldıqdan sonra isə o, buna dözməyib, ürəyi partlayaraq ölüb, indi də institutun gözətçisi hər axşam pilləkənlərdə ayaq səsləri eşi dir.

Həmin ərəfədə Tuva Respublikasında Xorney festivalı keçirilirdi. Bu, musiqi aləti olmadan eyni anda boğazdan 2-3 səs çıxarmaqdır,

özü də çox ağır bir işdir. Hətta Amerika alımları, həkimləri də bununla maraqlanaraq onların boğazlarına xüsusi aparat qoymaqla eyni vaxtda bu cür müxtəlif səsler çıxarmağın səbəbini öyrənməyə çalışıblar.

Ekspedisiyamla əlaqədar oraya bir qədər tez getdiyimdən şaman cəmiyyətində də olmuşdum. Valentina Tuqurjekovanı da şaman cəmiyyətinə apardım ki, bəlkə dərдинə bir çarə buluna. Burada hansı şamana yaxınlaşdıqsa, bizi dinlədikdən sonra dedilər, bu, bizlik deyil. Sonda məsləhət gördülər ki, Uluq xanımın yanına gedin. O, bizi dinlədikdən sonra dedi ki, birinci ölen direktorun ruhu naşı keşisin, yaxud şamanın ucbatından Tanrı dərgahına yola salınmayıb. Onun burada qalmış ruhu xətər yetirir. Onun ruhunu Tanrı dərgahına yola salmaq lazımdır ki, belə hadisələr təkrar olunmasın.

Belə olan halda Tuqurjekova xahiş etdi ki, Uluq xanım onunla Xakasiyaya getsin. Uluq xanım isə ABŞ-da dünya şamanları ilə bağlı bir tədbir keçiriləcəyini, ora gedəndə yolüstü Xakasiyaya da döñecəyinə söz verdi.

Mən sonralar V.Tuqurjekova ilə əlaqə saxladım. O, bu gün də həmin vəzifədə çalışır.

Orasını da qeyd etmək istəyirəm ki, orada hər kəs "mən şamanım" deyib ortaya şixa bilər, amma "Düngür" şaman cəmiyyəti onların qabiliyyətini özlərinin xüsusi qaydaları ilə yoxladıqdan sonra arayış əsasında fealiyyətlərinə icazə verir. Qabiliyyəti olmayanların fealiyyət göstərmələrinə isə icazə verilmir.

### Dosent TOFIQ ABASQULİYEV:

- Əvvəlcə qeyd etmək istəyirəm ki, son iki məclisimizdə müzakirə olunan mövzular da, məsələlərin qoyuluşu və məzmunu da çox maraqlıdır. Buna görə həm professor Hamlet İsaxanlıya, həm də bugün-

kü məruzəsi Güllü xanım Yoloğlu ya minnətdarlıq edirəm.

Düzdür, sizin çıxışınız bir qədər çoxcəhətli və dağınıq idi, ayrı cür də mümkün deyildi. Çalışırdınız ki, hər şeyə toxunasınız. Ancaq toxunduğunuz məsələlərin hər biri ayrıca məruzənin mövzusu ola bilər. Bununla belə, bir-iki məqama aydınlıq gətirilməsini istərdim.

Güllü xanım, əvvəla bilmək is-



tərdim, necə oldu ki, bu mövzu ilə maraqlandınız, sizi bu sahədə tədqiqata sövg edən nə olub? Qadın üçün bu qədər səfərlərə çıxməq, araşdırılmalar aparmaq çətin deyilimi?

İkincisi, siz məruzənizdə dediniz ki, xakaslar 9 faiz təşkil edir. Yaxşı olardı ki, aydınlıq gətirsiniz, onlar haranın və yaxud hansı əhalinin 9 faizini təşkil edirlər?

Məni bir məsələ də düşündürür, məlumdur ki, "qurd" türklərdə totem sayılır. Amma digər məsələlərdə, rəvayətlərdə qurd sözü bəzən başqa mənalarda da çox işlədir. Məsələn, "qurd yağı" deyirlər. Qurd yağı ilə qurdun totem olması nə qədər uyğun gəlir? Bunların bir-biri ilə nə kimi əlaqəsi ola bilər? Siz bunlarla maraqlanmışsınızmı?

Dördüncü sualım türk birliyindəki iğtişaşlarla bağlıdır. Niyə türk xalqları tarix boyu bir-birilə mübarizə aparıblar? Tarixin hansı qatına baxsaq, bu kimi hallarla rastlaşa bilərik.

### GÜLLÜ YOLOĞLU:

— Suallarınıza görə təşəkkür edirəm.

Birinci sualınıza cavab olaraq deym ki, hələ orta məktəbdə oxuyanda - Sovet dövründə "Azerbaycan pioneri" qəzeti çap olunurdu. Orada Azerbaycan da daxil on beş sovet respublikasından olan məktəblilər ünvanlarını yazır, bir-biriləri ilə məktublaşırıldılar. Mən də onların arasında idim. Beşinci sinifdən Moldaviyanın (indiki Moldova), Özbəkistanın, Tacikistanın, Ukraynanın, Litva və Latviyanın, Rusyanın bir sıra məktəbliləri ilə məktublaşırdıq. Hər kəs öz dili, adət-ənənəsi haqqında yazır, bayramlarımızda açıqçalar yollayırdıq. Belə məktublaşmaların birində Moldovadan mən qaqauzlar barədə yazmışdım.

Dünyada maraqlı xalqların olduğunu öyrəndim və günlərin bir günü akademik D.Lixaçovun televiziya ilə bir çıkışında "Gəlin, azsaylı xalqları öyrənək. Vaxt gələcək, onlar muzey eksponatlarına çevriləcəklər" sözlerini eşitdim. Bu çıkış mənə bir təkan oldu və artıq tələbə ikən qaqauzlardan başlayaraq azsaylı türk soylarını öyrənməyə başladım.

Beləcə, yavaş-yavaş məndə bu sahəyə maraq artdı və sonralar tale elə gətirdi ki, bu sahə ilə məşgül olmağa başladım.

\*\*\*

İkinci sualınızla bağlı isə deym ki, ruslaşdırma siyasetinin nəticəsində Xakasiyada ruslar çoxluq təşkil edirlər. Burada digər millətlər də yaşayırlar. Xakaslar isə çox azdır, yəni cəmi 9 faiz təşkil edirlər. Burada azerbaycanlılar da yaşayırlar. Onların da sayı 9 faizdir.

\*\*\*

Üçüncü sualınızla bağlı isə demək istəyirəm ki, türklər doğrudan da qurdun bir sıra müsbət keyfiyyətlərinə görə ona hörmətlə yanaşırlar. Qurd başı türk bayraqlarında daim savaş meydanlarında dalğalanmışdır.

İlin müəyyən günlərində qazauzlarda "Canavar yortuları" (bayramları) keçirilir. İnanclara görə, həmin gün kəsici alətlərdən istifadə etmək, paltar tikmək olmaz. Qurd ağızı bağlamaq isə qurdun sürüyə hücumlarının qarşısını al-

lar mənəvi maraqları üstələyir.

Tarix boyu ən güclü, iddialı dövlətləri türklər qurub. Geniş coğrafi əraziyə hakim olmaları, döyüşçü, akıncı təbiətləri daim tarix boyu üz-üzə gəlmələrinə səbəb olub. Əvvəllər əsas məşgiliyyət sahərinin, yəni heyvandarlığın tələbilə daim yeni-yeni otlaq sahələr əldə etmək üçün geniş ərazilərə ehtiyacı olan bir türk boyu digərinin otlaq sahələrin ələ keçirirdi, sonralar bir dövlət olaraq özünütəsdid, gücünü başqalarına qəbul etdirmək məqsədilə də savaşlara qatılmışlar.



maq məqsədi güdür. Ancaq, qurd yağı deyəndə, o qurd, yəni canavar deyil, ölü cəsəddə əmələ gələn qurd nəzərdə tutulur. Başqa sözlə, hər hansı bir heyvan, yaxud insan öləndə onun üstündə çoxlu qurdalar əmələ gəlir. O qurdalar bir-birlərini yeyirlər. Axıra ən güclü qurd qalır. Mən bildiyimə görə, həmin qurdların yağından istifadə edirlər.

\*\*\*

Dördüncü sualınızın cavabına - türk birliyinə gəldikdə isə demək lazımdır ki, bu gün iqtisadi maraq-

### ORTA ƏSRLƏRDƏ TÜRK TÜRKLƏ ÇOX RAHATLIQLA VURUŞURDU

Professor HAMLET İSAXANLI:

- Bu məsələyə mən də münasibət bildirmək istəyirəm. Adətən hər xalq öz tarixini öyrənəndə deyir ki, biz daha güclü ola bilərdik, təessüf ki, olmadıq. Çünkü, tarixdə özümüz özümüzlə vuruşmuşuq. İş burasındadır ki, qədimdə və orta



əsrlərdə bu, bütün xalqlarda olub. Yəni elə bir xalq yoxdur ki, özü özü ilə vuruşmasın, parçalanmasın. Bütün parçalanmaların da səbəbi vətəndaş müharibələri olub. Bu, slavyanlarda, ruslarda da belə olub. Rusyanın tarixinə baxsaq görərik ki, ayrı-ayrı knyazlıqlar bir-biri ilə vuruşublar. Onlar həmişə qıpçaqları və ya peçeneqləri köməyə çağıraraq bir-birləri ilə vuruşublar.

Bu, ərəblərdə də, türklərdə də belə olub. Məsələn, Böyük Türk Xaqanlığının dağılması səbəblərin-dən biri, bəlkə də birincisi vətəndaş müharibəsi olub. Hakimiyətə biri gəlməliydi, amma zor gücünə digəri gəldi. Neticədə vuruşmağa başladılar və parçalandılar.

Yəni patriotizm, "mən bu xalqın oğluyam" kimi sözlər təzə, XIX əsr-dən sonra Avropadan gələn fikirdir. Tarixə nəzər salanda görərik ki, əvvəllər insanlar xalq, dövlət həsrətində deyil, yer, ərazi qohum-qardaş, tayfa həsrətində olublar.

Yeri gəlmışkən, mən bir misal götirmek istəyirəm. XI əsrədə gürçü çarı II David (Ağmaşenəbeli, Quru-cu ləqəbli) bir az güclənmək, Kartlıdə hakimiyyəti ələ almaq, həm də Şirvan və müsəlmanlarla yaxşı vuruşmaq üçün qıpçaqları dəvət etdi. Özü gedib Sarıqan (Şarağan) oğlu Ətrəkin (ruslar Atrak deyirlər) başçılığı ilə gələn 40 min qıpçağı Dəryal keçidində qarşılıdı (deyə-

sən 1118-ci ildə). Bu, Vladimir Manomaxın qıpçaqlarla vuruşduğu vaxt idi. Qıpçaqların bir qismi Kaxetdə, bir qismi də indiki Azərbaycanın qərbindəki ərazilərdə yerləşərək gürçülərə qulluq etməyə başladılar, döyüşlərdə iştirak etdilər. Bu səbəbdən də gürçülər gücləndilər.

Rus salnamələrinin verdiyi məlumatə görə, Ətrəkin kiçik qardaşı Sırçan öz məmləkətində - Qıbçaq çölləribdə, Dəşt-i-Qıpçakda qalmışdı. Vladimir Manomax ölükdən sonra (1125-ci il) o düşündü ki, qardaşı Ətrəki geri qaytarmaq lazımdır. Özünün müğənnisine xüsusi tapşırıq verərək Kartliyə göndərdi. Ona dedi: "Ətrəkin yanına gedib, bizim mahniları oxu. Sən mahni oxuyan zaman o, buralar üçün darixmalıdır. Darixdığını görəndə de ki, qardaşın səni gözləyir. Mümkündür ki, orada onun vəziyyəti yaxşıdır və mahni ona təsir etməsin. O zaman bu yovşanı ona ver qoxulasın. Yovşan ona təsir edəcək, bu yerlərin qoxusunu alanda oralarda dayana bilməyəcək".

Doğrudan da, Kartlıdə Ətrəkin vəziyyəti yaxşı idi, yəni oturaq həyat keçirirdi, onlara yaxşı baxırdılar. (Hərdən Şirvanşahlar dəvət eləyəndə gedib onlara da kömək edərək qazanırdılar. (Düzdür, bir az sonra ara qarışmışdı. Bir dəfə Şamaxını mühəsirəyə alanda gürçülərlə qıpçaqlar arasında inciklik və savaş da çıxıb.)

Nə isə... Müğənni gəlib ona vəziyyəti danışır, deyir Manomax ölüb, qardaşının da vəziyyəti yaxşıdır, sənin də qayıtmığını istəyir. Yeri gəlmışkən deyək ki, bunlar məşhur nəsil olublar. Ətrəkin oğlu Korçak sonralar "Iqor polku haqqında dastan"ın qəhrəmanı oldu. Bilirsiniz ki, Iqoru Korçak möglub elədi.

Müğənni mahnını oxuyur, Ətrək təsirlənsə də, deyir ki, burada yərim yaxşıdır, getmirəm. Bu zaman müğənni yovşanı ona verir: "Bunu da qardaşın göndərib ki, qoxulaya-

san, bizim yerlərin yovşanıdır". Ətrəkin kefi pozulur: "Bu yad yerlərdə sultan olmaqdansa, ac da olsam öz yerimiz buradan yaxşıdır", - deyə Ətrək öz dəstəsi ilə geri qayıdır.

Orta əsrlərdə türk türklə çox rəhatlıqla vuruşurdu. Məsələn, biri rusların tərəfində, o biri türkdilli bir xalqın tərəfində. Biri İran, o biri Bizans tərəfdə və s. Məlumdur ki, bizanslar peçeneqləri möglub etməkdən ötrü qıpçaqları dəvət edilər. Onlar da peçeneqləri darmadağın edib geri qayıtdılar.

Nə üçün milli birlik, milli kimlik, həmrəylik türk xalqlarında və ərəblərdə zəif, məsələn, ingilislərdə dəha güclüdür? Sadəcə, ingilislər dəha inkişaf etmiş millətdir. Inkişaf olanda birlik də asan olur. Inkişaf olmayan yerdə isə birlik çətinləşir. Çünkü geridə qalanda yaşamaq, çörək qazanmaq, həsəd hissələri dəha güclü olur.

### HAYKIN SOYUNDAN GƏLƏN BİR OVUC HAY

- GÜLLÜ xanım, tarixdə ermənilərlə türklərin əlaqəsi olubmu?

#### GÜLLÜ YOLOĞLU:

- Bu suala 2004-cü ildə Ermənistəninin Qazaxistanda səfiri olan Eduard Xurşudyanın sözleri ilə cavab vermək istərdim. Xurşudyan "qıpçaq ermənilər" və "erməni-qıpçaq dilindən" danişaraq bu dilin əsasən Kırım yarımadasında yaşayışlılarla bağlı olduğunu söylədi. Onun sözlərinə görə, "bu dil (yəni türk dilinin qıpçaq ləhcəsi - G.Y.) burada xalqlararası ünsiyyət vətəsinə çevrilir, ticarət dili olur". Daha sonra ermənilər səlcuqlulardan qaçaraq şimala Reç Pospolitaya gedirlər. "Burada bu dili mükəmməl bilən bax, həmin bu türkdilli ermənilər erməni yazısını həmin bu türk dilinə uyğunlaşdırırlar. Çünkü, bildiğiniz kimi, bir çox türk dillərinin yazısı yox idi. Onlar bu əlifbaya ke-

çirlər, İncili tərcümə edirlər, yəni liturqiya (dini mərasim) türk dilində aparılır, akt kitabları türk dilində yazılır, erməni məhkəmə kitabı "Mxitara Qoşa" tərcümə olunur. Onlarda özünüidarə sistemi, öz məhkəmələri olduğu üçün onlara öz kodexləri lazımdır. Bu məhkəmə kitabını tərcümə edərkən onlar faktiki olaraq türk dilini qeydə alırdılar".

O ki qaldı qıpçaq ermənilərə, əlbətə ki, VII əsrə - "Qurani-Kərim" nazıl olana və yayılan qədətarixin özü qədər qədim olan türklər bir çox dirlərə (şamanizm, müsəvilik, xristianlıq və onun müxtəlif fırqları) tapınmışlar və artıq qeyd elədiyimiz kimi, günümüzdə də lamaiist, şamanist, xristian, müsəvi türklər var. Rəsmi olaraq 301-ci ildə xristianlığı qəbul edən ermənilərin kilsəsi V əsrədə müqəddəs üçlüyü qəbul etməyərək Tanrıının təkliyini müdafiə etdi və Romadan ayırlaraq monofizit kilsə olaraq müstəqil fəaliyyət göstərməyə başladı. Şamanizmdə də yiyeşərin başında ulu Tanrıının darduğu məlumdur. Əslində ilkin xristianlığın əsasında da Tanrıının yaradan olduğu, hər şeyin əsasını qoyduğu, hər şeyə qadir olduğu, ən ali qüvvə olduğu durur. Nə İoannın açıqlamasında, nə Pavelin sözlərində müqəddəs üçlüyə işarə yoxdur. Bəlkə elə buna görə, bir çox şamanist türklər ilkin xristianlığı qəbul etmiş və sonradan müqəddəs üçlüyü qəbul etməyərək Tanrıının təkliyini müdafiə edən erməni kilsəsi ilə əlaqə saxlamış, ortodoks kilsələrdən uzaq durmuşlar. Ulu Tanrıının ulu yaradan olduğu fikri monofizit kilsənin fikirlərinə yaxın olduğundan bu din ni qəbul etmişdilər...

325-ci ildə Nikeyada, 381-ci ildə Konstantinopolda (indiki İstanbulda) müqəddəs üçlük məsələsi ortaya çıxır ki, bunun da bir sıra səbəbləri vardi...

Bundan sonra Tanrıının təkliyini qəbul edənlərlə Tanrıni üçlüyün şəxsində qəbul edənlər arasında mübarizə başladı. Bu mübarizədə azlıq təşkil edən monofizit kilsəsi-



nin tərəfdarları birləşərək özlərini müdafiə etmək məcburiyyətində qaldılar. Artıq Romadan üz döndərən monofizit kilsə və onun tərəfdarları (onların arasında haylar da, türklər də vardi) dini mətnlərin, İncilin tərcüməsi üçün yeni əlifba arayışında idilər. Bu vaxt köməyə yenə də türklərin əski əlifbası geldi. Xristian türklərin vasitesilə bu gün Mesropun adına çıxılan əlifba yaradıldı və erməni əlifbası adı ilə türkçə mətnlər yazıldı, köçürüldü. Bu gün Matenadaranda, Xurşudyanın da dediyi kimi, erməni əlifbası ilə yazılmış bir çox qıpçaq mətnləri var. Hələ bu Mesropun da etnik mənşəyi məlum deyil. Çox mümkündür ki, o, kilsə adı Mesrop olan türk də olsun.

Diqqətimizi başqa bir məsələ də çəkir. Bəzi tarixçilər ermənilərin Nuh əleyhissələmin oğlu Yafəsin nəvəsi Haykın soyundan gəldiklərini söyləyirlər. Ermənilərin özlərinə "hay" demələri də bu fikri təsdiqləyir. O zaman Xurşudyanın sözlərindən belə bir fikir ortaya çıxmır mı ki, ermənilik xristianlığın monofizit qoluna mənsubluğu bildirən bir termindir? Məsələn, Litvanın Türkiyədəki və Azərbaycandakı sabiq səfiri, karaim türklərindən

olan xanım Qalina Kobeskayteyə görə, karaizmə qulluq edən hər kəs, hətta bir ərəb də, bir rus da, bir türk də karaim ola bilər. Yəni karaimlik bir etnosa bağlılığı deyil, dini mənsubiyyəti bildirir.

Beləliklə, Haykın soyundan gələn bir ovuc hayın bu gün bu qədər artıb törəməsi mümkün deyil. "Erməni türklər", "erməni-qıpçaq dili" deyincə, biz xristianlığın təkallaklığı müdafiə edən qoluna mənsub türkləri, bu dildə yazüb yaradan, əlifba tərtib edən, bizanslılardan fərqli adları, soyadları olan monofizit xristian türkləri nəzərdə tutmaliyiq. Azlıqda olan, sonralar İslam dini və xristianlıq tərəfindən təqiblərə məruz qalan bu toplum özü-nümfədafiə üsuluna əl ataraq din ətrafında daha da sıx birləşdi. Əlbətə ki, onların bir çoxu sonralar İslami qəbul etsələr də, hayların arasında əriyərək assimiliyasiyaya uğrayanlar da oldu. Belə olduğu halda bugünkü hayların dilindəki türk sözlərinin, keçirdikləri mərasimlərin, adət-ənənələrinin, musiqilərinin və musiqi alətlərinin, milli mətbəxlərinin türklərinkinə bənzəməsində təəccübü bir şey yoxdur.

Hazırda hayların öz əlifbalarını, dillərini, dinlərini bu qədər qoruya

bilmələrinin əsas səbəbi də din ətrafında sıx birləşmələri, ərimək, dönmək təhlükəsindən qorxmalarıdır.

**HƏKİM QƏNİ**, şair:

- Güllü xanım, bugünkü məzmunlu məruzəyə görə sizə minnədarlıq edirəm. siz bir mütəxəssis kimi gözəl məruzə etdiniz və biz sizdən çox şey ala bildik.

### *MƏRASİM ZAMANI ŞAMANLAR BAŞQA AURADA OLURLAR*

**NAİLƏ RAMAZANLI**,

Azərbaycan MEA-nın Folklor İnstitutunun əməkdaşı:

- Şamanizm mövzusunun davamı kimi maraqlı bir hadisəni xatırlayıram.

İki il bundan əvvəl Mongolustanda festival keçirilirdi. Mənim sənət yoldaşım, tanınmış saz ifaçısı Mübariz müəllim ora dəvət almışdı. Ondan xahiş etmişdim ki, onların adət-ənənələri ilə bağlı videoçəkilişlər gətirsin. Mübariz məllim qayıdanda heç nə getirməmişdi. Səbəbini isə belə izah etdi ki, onlar axşamçağı tonqal ətrafında keçirdikləri mərasimi çekmək istəyəndə dərhal mənim əlimdən kameranı alıb sindirdilər ki, sən şamanın gücünü əlindən alırsan. Şamanı çekmək olmaz.

Üstəlik, o deyir ki, həmin məqamda mənim əlimdən sanki alov çıxırı, ancaq mən heç nə olmayıb - mi kimi dayanmışdım. Amma fikir verirdim ki, mənimlə birlikdə mənimlə Azərbaycandan ora gedənlər qeyri-adi şəkildə kənardan mənə baxırlar. Sonradan onlar mənə dedilər ki, sənin əllərinin üstündə alov kimi şey görünürdü. Həmin mərasim bitənə kimi mən əlimə heç nə ala bilmədim.

Həmin mərasim zamanı şamanlar tamamilə başqa aurada olurlar.

### *BURADA NƏ ÇOX MÜSBƏT, NƏ DƏ ÇOX MƏNFİ CƏHƏT AXTARMAQ LAZIM DEYİL*


**Professor HAMLET İSAXANLI:**

- Geniş məzmunlu məruzəsinə görə Güllü xanıma, məruzə ətrafindəki qızgın müzakirələrə görə isə hamınıza təşəkkür edirəm. Burada xalq və din məsələləri müzakirə olundu.

diliyi -iudaizmi dünyəvi din etmək isteyirdilər, amma alınmadı. Tarixçilər deyirlər ki, o imperiyanın çökəməsinin səbəblərindən biri bu idi ki, üst təbəqə - xaqanlar yəhudiliyi qəbul eləmişdilər, aşağı təbəqənin isə böyük qismi öz tanrı (tenqri, göy - səma) inancında idi, digərləri qismən müsəlmanlaşmışdı, bir qismi xristian idi.

Mən bir daha bugünkü maraqlı tədbirdə iştirak etdiyinizə görə hamınıza minnədarlığımı bildirirəm.

\*\*\*



Mən təkrar edirəm ki, türk xalqı kimi sayca böyük və ərazicə geniş yayılmış xalq dünyada məlum olan dinlərin əksəriyyətini çox asanlıqla qəbul ediblər, bir dindən digərinə də çox rahat keçiblər. Burada nə elə bir çox müsbət, nə də çox mənfi cəhət axtarmaq lazımdır. Məsələn, ən inkişaf etmiş türklərdən biri olan uyğurlar qısa vaxt ərzində buddizmi də qəbul ediblər, manixeizmi də, xristianlığı da. Sonra İslami qəbul ediblər. Yaxud Xəzər türklerinin xaqanları bilirsiniz ki, yəhudiliyi qəbul ediblər. Bu, qeyri-adi bir şey idi. Türkər yəhu-

**Maraqlı fikir mübadiləsi və elmi diskussiya şəraitində keçən tədbirdə mütəxəssislərdən Tofiq Abasquliyev, Rəsul İsmayıllı zadə, Eldar Şahgəldiyev və başqaları mövzu ilə bağlı öz mülahizələrini bildirdilər.**

**Məruzəçilər iştirakçıları maraqlandıran sualları da cavablandırıldılar.**

**Knyaz ASLAN,  
Musa NƏBİOĞLU**